

ZƏR QƏDRİNİ BİLƏN ZƏRGƏR



Vüqar Əhmədov
AMEA Nizami Gəncəvi adına
Dədəbiyyat İnstututunun Mətbuat tarixi
və publisistika şöbəsinin müdürü,
filologiya elmləri doktoru,
professor.

El arasında belə bir məsəl var: "İnsanın əslİ-nəcabəti gərək olsun." Şübəsiz ki, bir insanın geni, qanı təmizdirse, yəni yeddi arxa dənəni təmiz, pak insanlar olubsa, halal süd əmibə, o insan mütləq vətənpərvər olur və hansı sahədə çalışırsa çalışıssın, öz işində ön sırada gedir, nümunəvi olur, çox sevilir və onu tanışanların məhəbbətini qazanır. Sirməmməd müəllim halal süd əmib, yeddi arxa dənəni halal insanlar olub. Söz yox ki, bütün bunları onun heyrotamız yaradıcılığında, işgüzarlığında, eyni zamanda pedoqoji fəaliyyətində açıq-aşkar görəmək olar. Sirməmməd müəllim Uca Allahın ona bəxş etdiyi zekadan, istedaddan olduqca səmərəli istifadə edb və 95 illik ömründə ağılı kəsəndən bəri bir dəqiqəsini belə boş verməyib. Nə mədəvətdə, nə rütbədə, nə vəzifədə, nə bir mükafatda gözü olmadan gecəsini-gündüzünə qatıb və hətta bacaracağından da artıq işlər görüb.

Bəlkə də çoxlarının xatirindədir, 1988-ci ildə erməni cəlladları xalqımıza qarşı növbəti qətlam planı həyata keçirməyə hazırlaşarkən, Sirməmməd müəllim Azərbaycan xalqını bu barədə məlumatlandırmaqdan ötrü, ermənilərin nə qədər riyakar, minsifətli, qəddar, təxribatçı və yalançı olduqlarını öz olduqca ətraflı, mənalı çıxışları ilə bəyan etəyirdi. O vaxt bir sıra "beynəlmiləcılər" Sirməmməd müəllimi araçızsırdan adlandırdı. Lakin az zaman keçmədən o adamlar Sirməmməd müəllimin nə qədər uzaqgörən, nə qədər dərin düşünən bir ziyalı olduğunu gördülər. Əfsuslar olsun ki, həmin ərefədə sosialist ideologiyası ilə dumanlanan adamlar hələ də üzdnənraq Mixail Qorbaçovun bu işə son qoyacağına, erməni qatillərini cəzalandıracağına inanırdı. Lakin "it itin ayağını basmaz", - deyiblər. Mixail Qorbaçov nəinki Azərbaycan xalqına qarşı işçəqalçı siyaset aparan erməni faşistlərini cəzalandırmadı, oksinə Qəribi Azərbaycandan, sonra isə Qarabağımızdan xalqımızın övladlarını didərgin eləmələri üçün onlara əlindən gələn köməyi əsirgəmədi.

Sirməmməd müəllim isə öz publisistik çıxışları ilə istər ermənilərin, istor onlara arxa duran kafirlərin iç üzünü açıb göstərir, xalqımıza ayıq olmayı, düşmənin işgalçi siyasetinə qarşı səfərbər olmayı tövsiyə edirdi.

Sirməmməd müəllim Şəki şəhərində doğulub, atası o hələ üç yaşında ikən vəfat edib, anası Sara xanım altı övladını təkbaşına böyüdüb. Əsil məsləkman-azərbaycanlı qadınlara, olan bütün mənəvi keyfiyyətlərə malik olan bu ismətli ana

övladlarına, o cümlədən Sirməmməd müəllimə çox gözəl tərbiyə verib. Sirməmməd müəllim isə anasının bütün ümidiyərini doğruludaraq gecə-gündüz oxuyub, oxuyub, yenə də oxuyub. Təsadüfi deyil ki, Şəkidə 2 nömrəli orta məktəbin sonuncu sinifində oxuyarkən, yəni 1940-ci ildə onu əlaçı şagird kimi Səci şəhərinə göndəriblər.

Şəkidə orta məktəbi bitirəndən sonra Sirməmməd müəllim elmini artırmaqdən ötrü təhsilini davam etdirir, bu səbəbdən də 1941-1943-cü illərdə Şəkidə 2 illik Müəllimlər İnstututunun fizika-riyaziyyat fakültəsində təhsil alır. 1943-cü ilin mart ayından 1944-cü ilin iyun ayınadək Zaqatalanın Varxian, Şəkinin Aşağı Göynük və Oxut orta məktəblərində fizika-riyaziyyat müəllimi işləyir. 1945-ci ilin avqustuna qədər "Nuxa fəhləsi" qəzetində ədəbi işçi kimi çalışır və 1945-1950-ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin Jurnalistika şöbəsində təhsil alır. 1947-ci ilin aprel ayından 1950-ci ilin sentyabr ayına qədər ADU-nun "Lenin tərbiyəsi uğrunda" qəzetində redaktor müavini işləyir. Eyni zamanda 1948-1950-ci illərdə "Azərbaycan müəllimi" qəzetində şöbə müdürü vəzifəsində çalışır.

1950-1954-cü illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinin aspiranturasında təhsil almış və 1954-cü il iyun ayının 25-də həmin universitetin jurnalistika fakültəsinin Elmi Şurasında, MDU Mətbuat tarixi kafedrasının müdürü, professor A.Portyanskinin rəhbərliyi ilə namizədlik dissertasiyasını müdafiə etmişdir.

Uca Allah sevgili Peyğəmbərimiz Həzrət Məhəmməd (s.ə.s.) ilk olaraq nazıl etdiyi müqəddəs Qurani-Kərimin "Ələq" (Qan laxtası) suresinin ilk beş ayəsində buyurur: "İqrə-bismi-Rəbbikəlləzi xələq. Xələqəl insana min ələq. İqrə Rəbbukəl əkrəm. Əlləzi əlləməl bil-qələm. Əlləməl insanə mələm ya ələm."

Oxu Məhəmməd! Yaradan Rəbbinin adı ilə oxu! O Rəbbin ki, səni bir qətrə qan laxtasından yaratdı. Sənin Rəbbin əzəmət, kərəm sahibidir. O, insana qələmlə yazmağı öyrətdi. O, insana bilmədiklərini öyrətdi.

Uca Allah 1450 il bundan önce bu ayələrlə ilk olaraq Özünün Varlığını bəyan etdi. İnsanı bir qətrə qan laxtasından yaratdığını buyurdu. Hansı ki, embralogiya elminə bu 1973-cü ildə məlum olmuşdur. Bundan əlavə Uca Allah insana qələmlə yazmağı və bilmədiklərini öyrətdiyini buyurdu.

İlk olaraq "oxu" dedi Uca Yaradan, "oxu". İnsana oxumağı buyurdu. Quran sözünün mənası da elə "oxumaq", "mütaliə eləmək" deməkdir.

Bu hər bir insana çox vacib olan sözə rəğmən insanlar oxudular, elmlər öyrəndilər, bir çox mətləblərdən hali oldular, bilgilər aldılar və bildiklərini kağız üzərinə yazıb başqalarını da maarifləndirdilər, eyni zamanda gələcək nəsillərə ötürdürlər. Bütün tarixlər, ədəbiyyatlar, elmlər oxuya bilən insanlar vasitəsilə qələmə alındı və gələcək nəsillərə ərməğan edildi. Oxumağı bacaran insanlar hər cür çətinliklərə qatlaşıb öz xalqlarının başına gələn hadisələri, alımlarının kəşflərini, ədiblərinin nəfis əsərlərini, qəhrəmanlarının igitidliliklərini, düşmənlərinin məkrinini, riyakarlığını, cəlladlığını cürbəcür kitablardan oxuyub xalqı maarifləndirdilər. Bununla da xalqın gözünü açıdilar, milli oyanışa xidmət göstərdilər, xalqa dostu ilə düşmənini tanıtdılar, ona yeddi arxa dənənin kim olduğunu anlatıdılar.

Sirməmməd müəllim də Uca Allahın ona verdiyi işıqlı zəkaya dayanıb oxudu, oxudu, oxuduqca öyrəndi və Həsən bəy Zərdabidən başlanan sələfləri kimi hər

zaman xalqının ağı-qaradan seçməsinə xidmət elədi.

XIX əsrin ən böyük maarifçisi sayılan Həsən bəy Zərdabı hələ o zamanlar əksəriyyəti savadsız olan xalqını maarifləndirməkdən ötrü nəinki onsz da çox olmayan varidatını xərcləmişdi, lazımla olarsa həyatını belə xərcləməyə hazır idi. O zamanlar el atası, böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev xalqın rifahının yüksəlməsindən ötrü bütün işlərində ona hər cür köməklik göstərdi və çar məmurları tərəfindən 1875-ci ilin 22 iyulundan buraxdı "Əkinçi" qəzeti iki ildən sonra bağlandıqına görə olduqca pərişan olan Həsən bəy Zərdabinin xalqın maariflənməsindən ötrü bütün təşəbbüslerinə maliyyə yardımını edərək qəzet-jurnalların dərc olunmasına, rüşdiyyə oğlan məktəblərinin, ünasiyyə qız məktəblərinin açılmasına rus məmurlarının qarşısında inanılmaz əzmkarlıq nümayiş etdirərək olduqca böyük işlər gördü.

Məhkəmə dost idilər Hacı Zeynalabdin Tağıyevlə Həsən bəy Zərdabı. Hətta o qədər yaxın idilər ki, Hacı öz malikanəsində Zərdabiyə ev vermişdi. Çünkü bu iki dahinin fikirləri, düşüncələri, ideyaları bir-birini olduqca gözəl bir şəkildə tamamlayırdı, xalqı xoşbəxt görəmək.

Həsən bəy Zərdabı 1908-ci ildə dənəyini dəyişsə də, Hacı Zeynalabdin Tağıyev 1924-cü ildə dənəyini dəyişdi və məhz bu ildə də Sirməmməd Hüseyinov dənəyaya geldi. Sanki el atası Hacı Zeynalabdin Tağıyev Həsən bəy Zərdabı ilə Sirməmməd Hüseyinovun arasına möhkəm, qırılmaz, dağılmaz bir köprü salmışdı. Sanki Həsən bəyin vəfatından on altı il keçəndən sonra yeni bir Həsən bəy Zərdabi doğuldu.

Əlbəttə, dövr başqa, quruluş başqa idi. Lakin fərqi yoxdur, hər iki dövrdə rus məmurları aqalı eləyirdi. Kimsə onların qoyduğu qadağaları poza bilməzdi, kimsə onların qandallı qanunlarından öte bilməzdi.

Fəqət qətiyyətli, əzmkar, əqidəli sənətkar xalqına qarşı aparılan ayrı-seçkilik siyasetinə qarşı sözaltı mənalarla cavab verir, bunu elə edir ki, əbləh heç cürə anlamır, ağılli, dərrakəli insan isə dərhal başa düşür və müəllifi alqışlayır.

Həsən bəy Zərdabı bu üsullardan çox istifadə etmişdi və məhz bu üsullarla da Çar Rusiyasının işgalçılıq siyasetini, şövinizmini, İslam dininə, eyni zamanda müsəlmanlara qarşı olan mənfi münsibətini daim ifşa etmişdi.

Sirməmməd müəllimin də sosializm ideologiyası dövründə, rejimin acı zəhərinə qarşı özünə məxsus üsulları var idi. Lakin bu hamısı deyildi. Sirməmməd müəllim sosializm ideologiyasının tüyən etdiyi vaxtlarda on yaxın dostları Bəxtiyar Vahabzadə, Xudu Məmmədov, Nurəddin Rzayevlə birlikdə Novxanı kəndində Məhəmməd Əmin Rəsulzadənin atası Hacı Ələkbər ağanın məzarını ziyarət etməyə gedirdi.

Təsadüfi deyil ki, Sirməmməd müəllimlə bağlı Rusiyada yerləşən "Sputnik Azərbaycan" kanalı xəbər verir ki, professor bu fikirləri "Azərbaycan" qəzetində parlament hesabatları və şərhələr" adlı kitabının III cildinin təqdimatında səsləndirib: "Biz onlara borcluyuq. Mən 50 ildir o kişilərlə ünsiyyətdəyəm. Mənim on yaxşı vaxtim o kişilərin yazdıqlarını oxumaqdır. XX əsrde bizim iki böyük dəhimiz var. Onlardan biri dövlətimizi, o biri isə musiqimizi yaradıb."

"Maarifçilik" termini dünya dillərində müxtəlif şəkildə izah olunur. Lakin onun əsil mənası "ışığ" deməkdir. Maarifçilər əsasən milli oyanışa xidmət edərək öz xalqlarını maarifləndirməklə onların zəkasının işiğini artırırlar. Bu baxımdan

Azərbaycan maarifçiləri xalqın zəkasının işiqlanmasında çox işlər görmüşlər. Xalqın zəkasını işiqlandıran insanlardan biri də məhz Sirməmməd Hüseyinovdur. Publisist-alim Rafael Hüseyinov, Sirməmməd Hüseyinov haqqında 2018-ci ildə "Elm və Təhsil" nəşriyyatında nəşr etdirdiyi kitabının adını "Millət yaddaşının keşikçisi" qoymuşdur. Bu, həqiqətən də belədir. Sirməmməd müəllim millət yaddaşının keşikçisidir. O, yaradıcılığı başlayandan millətin qabaqcıl ziyanlarını, millət uğrunda canlarını, ailələrini fəda edənləri, millətin istiqlalı, istiqbali üçün hər cür zillətlərə, məşəqqətlərə qatlaşmış insanların, eyni zamanda daim millətin ayağının altını qazıyan, ona arxadan zərbələr endirən, böhtən atan, ona qarşı qətləm törədən düşmənlərini öz kitablarında, məqalələrində, çıxışlarında bir ayna kimi göstərərək millətin yaddaşının keşiyində durmuşdur və durmaqdadır.

Uzun illərdir Sirməmməd müəllim 1918-ci ildə Azərbaycan Demokratik Cümhuriyyətinə yaradınanın lideri Məhəmməd Əmin Rəsulzadənin həyat və yaradıcılığına işıq tutur. Şübhəsiz ki, Sirməmməd müəllimin Məhəmməd Əmin Rəsulzadəyə olan sevgisi Məhəmməd Əmin bəyin Azərbaycanın müstəqilliyi uğrunda apardığı mübarizədir. Sirməmməd müəllim Məhəmməd Əmin Rəsulzadəyə beş dənə kitab həsr etmişdir. Bu kitablar həm də Məhəmməd Əmin Rəsulzadəyə böhtən atanlara, onu sevmeyənlərə, onun haqqında cürbəcür şaiyələr yayanlara bir mesajdır. Çünkü Sirməmməd Hüseyinov bu beş kitabda heç bir şeyi özündən udurmamışdır. Tarixi sənədlərə və arxiv materiallarına əsasən bunları qələmə almışdır. Haqqı nəhaqqı verməyən insanlar çox yaxşı bilirlər ki, Məhəmməd Əmin Rəsulzadə daim xalqının azadlığı, müstəqilliyi, iqtisadi rifahi, xoşbəxtliyi, hürriyyəti uğrunda mübarizə aparmışdır və bu yolda məşəqqətlərə, zillətlərə, əzablara qatlaşmış, hətta ailəsini belə qurban vermiş, lakin heç zaman qorxub çəkinməmiş, qardaş Türkiyənin Ankara şəhərindəki xəstəxanada 1955-ci ildə dənəyini dəyişərkən üç dəfə "Azərbaycan" demiş, sonra Allah rəhmətinə qovuşmuşdur. Bu da bütün vətənpərvər insanlara çox yaxşı məlumdur ki, hər bir vətən, torpaq aşığı, həm də Məhəmməd Əmin Rəsulzadəni, eyni zamanda onun məsləkdaşlarını sevir. Məhəmməd Əmin Rəsulzadəni və onun məsləkdaşlarını sevmeyənlər şübhəsiz ki, ana vətəni, torpağı da sevə bilməz. Məhəmməd Əmin Rəsulzadənin siyasi fəaliyyətini dəyərəndirmək əslinde ermenipərəstlikdən doğan bir şeydir. Kimse bunu da unutmamalıdır ki, Məhəmməd Əmin Rəsulzadə 1918-ci ilin may ayının 28-də öz məsləkdaşları ilə birlikdə təkcə "Azərbaycan Demokratik Cümhuriyyəti" elan etməmişdi. Onun doğma vətəni bu ərefədə erməni daşnaklarının, bolşeviklərin, eser-mənşeviklərin, "Sentrakaspi diktatürü" hökumətinin işgali altında olan vətəni azad etməkdən ötrü

Türkiyəyə gedir və burada vaxtile jurnalistikada onun ustadlarından biri olmuş Əhməd bəy Ağayevlə birləşib çox əziyyətlə "Qafqaz İsləm Ordusu"nın yaranmasına nail olur və məhz bundan sonra "Qafqaz İsləm Ordusu" başlarında Ənver paşa, Nuru paşa, Qara Bəkir paşa Qafqaza girərək minlərlə şəhid verib ana yurdumuzu yüz minlik kafir ordularından təmizləyir. Bundan sonra Azərbaycanın üç rəngli bayraqı ana vətənin hər guşəsində dalgalanır və Azərbaycan daha kağız üstündə deyil, gerçək şəkildə hürriyyətinə qovuşur.

(Davamı var)